



VÖEN 1700230312

INDEPENDENT AUDITOR

İlham Süleyman oğlu Süleyman

Audit license/licazə № SA/309

Dated/Tarixi: 27.04.2022-ci il

SƏRBƏST AUDİTOR

İlham Süleyman oğlu Süleyman

Ünvan: Azərbaycan Respublikası, AZ1021, Bakı şəhəri, Səbail r-nu, Badamdar şossesi, ev 112, m.17 tel.: (+994 50) 2016610
Address: Appart.17, building 112, Badamdar-2, Sabail district, Baku, AZ1021, the Republic of Azerbaijan

MÜSTƏQİL AUDİTORLARIN HESABATI

"Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarına

Rəy

Biz, "Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Cəmiyyət") 31 dekabr 2024-cü il tarixində təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, eləcə də əsas mühasibat prinsiplərinin icmalı da daxil olmaqla maliyyə hesabatlarına izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq düzgün və ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsas

Biz, auditini Beynəlxalq Audit Standartlarının ("BAS") əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın "Maliyyə hesabatlarının auditinə görə auditorların məsuliyyəti" bölməsində əks olunmuşdur. Biz ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının auditinə aid olan etik normalar və maliyyə hesabatlarının auditinə tətbiq edilən Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının "Peşəkar mühasiblər üçün beynəlxalq etika məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə)" (IESBA Məcəlləsi) prinsiplərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik. Biz həmçinin digər etik öhdəliklərimizi bu tələblərə və IESBA Məcəlləsinə uyğun yerinə yetirmişik. Biz ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının auditinə şamil olunan müstəqillik tələblərini tətbiq etmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və müvafiqdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair auditor rəyinin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul şəxslərin öhdəlikləri

Rəhbərlik bu maliyyə hesabatlarının MHBS-na uyğun olaraq hazırlanmasına və obyektiv şəkildə təqdim edilməsinə, eləcə də hesabatların saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərliyin Cəmiyyəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq niyyətində olduğu və ya bunu etməkdən başqa real alternativin olmadığı hallar istisna olmaqla, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda Cəmiyyətin fəaliyyətinin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanmasına və maliyyə hesabatlarında fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə olunmasına görə məsuliyyət daşıyır.

Cəmiyyətdə idarəetməyə məsul şəxslər maliyyə hesabatlarının hazırlanması və təqdimatı prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorların məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına əmin olmaq və rəyimizi əks etdirən auditor hesabatını təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, BAS-lara uyğun aparılmış auditin hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıqdan və ya səhvlərdən irəli gələ bilər və bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər. BAS əsasında aparılan auditin bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik.

Biz həmçinin:

- maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrifləri aşkarlayır, təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır, icra edir və rəyimiz üçün müvafiq əsas təşkil edəcək yetərli və müvafiq sübutlar toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir. Belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli səhv buraxma və ya daxili nəzarətin yetersizliyi kimi hallarla əlaqədar olur;
- mövcud şərtlərdə müvafiq olacaq, lakin Cəmiyyətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün audit zamanı Cəmiyyətin müvafiq daxili nəzarət sistemi haqqında anlayış əldə edirik;
- istifadə olunan uçot siyasətlərinin, uçot prinsiplərinin və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik;
- rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Cəmiyyətin fəaliyyətinin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub-olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə "maliyyə hesabatlarında ciddi qeyri-müəyyənlik mövcuddur" qeyd olunarsa, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəyimiz auditor hesabatının hazırlanma tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Bununla belə, gələcəkdə baş verə biləcək hadisələr və ya şərtlərin dəyişməsi Cəmiyyətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər;
- maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin maliyyə hesabatlarının obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqdləri və hadisələri əks etdirib-etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar edilmiş mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı Cəmiyyətin rəhbərliyi ilə əlaqə saxlayır, müstəqilliyə dair müvafiq etik tələblərə əməl etməyimizi bəyan edirik.

Rəhbərliklə müzakirə edilmiş məsələlərdən əsas audit məsələlərini, cari ilin maliyyə hesabatlarının auditində ən vacib olan məsələləri müəyyənləşdiririk.

Belə halları, məsələ ilə əlaqədar qanun və qaydalar məsələni ictimaiyyətə açıqlamaya mane olmadığı təqdirdə auditor hesabatında göstəririk və ya nadir hallarda, məsələnin açıqlanmasının ictimai maraqlara mənfi təsirinin ola biləcəyini müəyyənləşdirdikdə, belə məsələlər auditor hesabatında təsvir olunmamalıdır.

Azərbaycan Respublikası Auditorlar Palatasının
üzvü, sərbəst auditor İlham Süleyman oğlu Süleyman

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən
verilmiş 27.04.2022-ci il tarixli SA/309 sayılı icazə

Bakı şəhəri, 19 mart 2025-ci il

"Tax Audit" MMC-nin direktoru,
auditor Rəşid Oqtay oğlu Balakışiyev

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən
verilmiş 22.01.2022-ci il tarixli AT/243 sayılı icazə

Bakı şəhəri, 19 mart 2025-ci il

"MEQA HƏYAT SİĞORTA" ASC
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	Qeydlərə istinad	2024	2023
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Qeyri-maddi aktivlər	6	161 783	154 759
Torpaq, tikili və avadanlıqlar	7	115 505	82 432
Sair uzunmüddətli maliyyə aktivləri	8	38 559 054	15 974 259
CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR		38 836 342	16 211 450
Qısamüddətli aktivlər			
Ehtiyatlar		324	246
Qısamüddətli debitor borcları	9	1 858 042	1 085 486
Pul vəsaitləri və onların ekvivalentləri	10	5 914 561	6 096 056
Sair qısamüddətli maliyyə aktivləri	11	1 520 000	101 000
Sair qısamüddətli aktivlər	12	115 397	62 576
Sair aktivlər		2 343	5
CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR		9 410 667	7 345 369
CƏMİ AKTİVLƏR		48 247 009	23 556 819
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Kapital			
Ödənilmiş nominal (nizamnamə) kapital	13	11 000 000	11 000 000
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	13	2 997 284	1 868 711
CƏMİ KAPİTAL		13 997 284	12 868 711
Uzunmüddətli öhdəliklər	14		
Uzunmüddətli kreditör borcları		10 293 921	4 197 351
CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		10 293 921	4 197 351
Qısamüddətli öhdəliklər	15		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		226 851	234 008
Qısamüddətli kreditör borcları		876 650	481 358
Sair qısamüddətli öhdəliklər		22 852 303	5 775 391
CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		23 955 804	6 490 757
CƏMİ ÖHDƏLİKLƏR		34 249 725	10 688 108
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		48 247 009	23 556 819

"Meqa Həyat Sığorta" ASC-nin rəhbərliyi adından:

İdarə heyətinin sədri E.İ.Ağamaliyev
Baş maliyyə inzibətçisi T.Ə.Məmmədخانov
Azərbaycan Respublikası, Bakı şəhəri
19 mart 2025-ci il



11-33-cü səhifələrdə verilmiş izahedici qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"MEQA HƏYAT SİĞORTA" ASC**MƏNFƏƏT VƏ ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT**

(xərclərin xarakteristikası üzrə)

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	Qeydlərə istinad	2024	2023
Əsas əməliyyat gəlirləri	16	11 679 799	4 836 096
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)		(6 132 896)	(2 409 269)
İnvestisiya gəlirləri üzrə		2 607 829	1 645 195
Sair gəlirlər		38 294	13 071
Cəmi gəlirlər:		8 193 026	4 085 093
Əsas əməliyyat xərcləri (sığorta fəaliyyəti üzrə)	17	(2 050 854)	(509 643)
İşlərin aparılması xərcləri	17	(4 233 458)	(2 213 121)
Sair əməliyyat xərcləri	17	(3 725)	(4 773)
Cəmi əməliyyat xərcləri:		(6 288 037)	(2 727 537)
Əməliyyat mənfəəti (zərəri)	18	1 904 989	1 357 556
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)		1 904 989	1 357 556
Mənfəət vergisi		(380 998)	(271 511)
Hesabat dövründə xalis mənfəət (zərər)		1 523 991	1 086 045
əsas Təşkilatın sahiblərinin mənfəəti (zərəri)		1 523 991	1 086 045

**Xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında
MƏLUMAT**

	Qeydlərə istinad	2024	2023
Əsas əməliyyat xərcləri (sığorta fəaliyyəti üzrə)		(2 050 854)	(509 643)
İstifadə edilmiş material ehtiyatları		(14 978)	(9 308)
İşçi heyəti üzrə xərclər		(1 593 732)	(1 039 465)
Amortizasiya ayırmaları		(54 722)	(43 715)
Digər əməliyyat xərcləri		(2 573 751)	(1 125 406)
Cəmi əməliyyat xərcləri		(6 288 037)	(2 727 537)

"Məqa Həyat Sığorta" ASC-nin rəhbərliyi adından:

İdarə heyətinin sədri

E.İ.Ağamaliyev

Baş maliyyə inzibatçısı

T.Ə.Məmmədخانov

Azərbaycan Respublikası, Bakı şəhəri

19 mart 2025-ci il

11-33-cü səhifələrdə verilmiş izahedici qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"MEQA HƏYAT SİĞORTA" ASC
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
 (Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	Qeydlərə istinad	Ödənilmiş nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	Cəmi
Əvvəlki hesabat dövrünün əvvəlinə olan qalıq		11 000 000	1 102 187	12 102 187
Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)			1 086 045	1 086 045
Kapitalın maddələri arasında köçürmələr (mənfəətdən istifadə)			(319 522)	(319 522)
Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi			766 523	766 523
Əvvəlki hesabat dövrünün sonuna qalıq	13	11 000 000	1 868 710	12 868 710
Hesabat dövründə xalis mənfəət (zərər)			1 523 991	1 523 991
Kapitalın maddələri arasında köçürmələr (mənfəətdən istifadə)			(395 417)	(395 417)
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi			1 128 574	1 128 574
Hesabat dövrünün sonuna qalıq	13	11 000 000	2 997 284	13 997 284

"Meqa Həyat Sığorta" ASC-nin rəhbərliyi adından:

İdarə heyətinin sədri E.İ.Ağamaliyev
 Baş maliyyə inzibətçisi T.Ə.Məmmədyanov
 Azərbaycan Respublikası, Bakı şəhəri
 19 mart 2025-ci il



11-33-cü səhifələrdə verilmiş izahedici qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"MEQA HƏYAT SİĞORTA" ASC**PUL VƏSAİTLƏRİN HƏRƏKƏTİ HAQQINDA HESABAT (birbaşa metod)****31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə**

(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	2024	2023
Əməliyyat fəaliyyətində yaranan pul vəsaitlərinin hərəkəti		
Birbaşa sığorta üzrə sığorta haqqları	11 604 862	4 836 096
Sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	22 222	
Təkrarsığortaya verilmiş müqavilələr üzrə komisyon muzzdlar	52 716	
Alınmış faizlər	2 607 828	1 645 195
Sair gəlirlər	38 294	13 071
Verilmiş sığorta ödənişləri və sığorta məbləğləri	(1 027 667)	(15 009)
Qaytarılan sığorta haqqları	(667 481)	(223 990)
Təkrarsığortaya verilmiş sığorta haqları	(355 706)	(270 644)
İşlərin aparılması xərcləri	(4 138 736)	(2 169 406)
Sair xərclər	(3 725)	(4 773)
Mənfəət vergisi	(380 998)	(271 511)
Əməliyyat aktiv və passivlərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti	7 751 609	3 539 029
Ehtiyatlar	(78)	(3)
Debitor borcları	(808 883)	(535 437)
Əməliyyat fəaliyyəti üzrə sair aktivlər	(55 159)	(43 528)
Kreditor borcları	16 806 690	449 849
Əməliyyat fəaliyyəti üzrə sair öhdəliklər	658 358	261 883
Əməliyyat fəaliyyətində yaranan xalis pul vəsaitləri	24 352 537	3 671 793
İnvestisiya fəaliyyətində yaranan pul vəsaitlərinin hərəkəti		
Binalar və avadanlıqların alınması	(69 819)	(22 610)
Qeyri-maddi aktivlərin alınması	(25 000)	
Depozit hesabına artma/azalma	965 765	(1 864 061)
Qiymətli kağızlar üzrə artma/azalma	(24 003 795)	(1 402 748)
İnvestisiya fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri	(23 132 849)	(3 289 419)
Maliyyələşdirmə fəaliyyətində yaranan pul vəsaitlərinin hərəkəti		
Mənfəətdən istifadə	(435 417)	(319 522)
Maliyyələşdirmə fəaliyyətində yaranan xalis pul vəsaitləri	(435 417)	(319 522)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artma (azalma)	784 271	62 852
İlin əvvəlində pul vəsaitləri və onların ekvivalentləri	124 545	61 693
İlin sonunda pul vəsaitləri və onların ekvivalentləri	908 816	124 545
<i>Qeyd: Depozit hesablardakı pul vəsaitləri</i>	<i>5 005 746</i>	<i>5 971 511</i>

"Məqa Həyat Sığorta" ASC-nin rəhbərliyi adından:

İdarə heyətinin sədri

E.İ. Ağamalıyev

Baş maliyyə inzibatçısı

T.Ə. Məmmədخانov

Azərbaycan Respublikası, Bakı şəhəri

19 mart 2025-ci il



11-33-cü səhifələrdə verilmiş izahedici qeydlər bu maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.